



**Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)
“Azneft” İstehsalat Birliyi**

Dəniz özlündə modulların havalandırılması üçün tələb olunan ventilyasiya avadanlıqlarına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (11004-16 saylı) elan edir.

I.	<p>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); İştirak haqqının ödənilməsi barədə bank sənədi; Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 01.03.2016-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanına təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
II.	<p>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</p> <ul style="list-style-type: none">▪ Müsabiqə təklifi bir əsl və 2 surəti olmaqla 11.03.2016-cı il, Bakı vaxtı ilə saat: 10.00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.▪ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III.	<p>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</p> <ul style="list-style-type: none">▪ Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər 118 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərlə valyuta (ABŞ dolları və ya Avro) ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.▪ Hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X▪ İştirak haqqı heç bir halda geri qaytarılmır.
IV.	<p>Müqavilənin icra müddəti:</p> <p>Satınalma müqaviləsinin 30 təqvim günündən başlayaraq yerinə yetirilməsi tələb olunur.</p>
V.	<p>Satınalan təşkilatın ünvanı:</p> <p>AZ1033, Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 105</p> <p>Əlaqələndirici şəxs:</p> <p>Orucov Mirismayıl Satınalmalar və təchizat şöbəsinin eksperti Telefon nömrəsi: +99 412 521-12 62 Faks nömrəsi: +99 412 521-11-72 Elektron ünvan: Mirismayil.Orucov@socar.az</p>
VI.	<p>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət</p>

	<p><i>formasının yerləşdirildiği internet ünvan:</i></p> <p>www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)</p>
VII.	<p><i>Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:</i></p> <p>Zərflərin açılış 11.03.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.</p>
VIII.	<p><i>Müsabiqənin nəticəsi haqqında məlumat:</i></p> <p>Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards</p>

“Azneft” İB-nin Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“__” _____ 20__ -c- il

_____ №

“SOCAR”ın “Azneft” İstehsalat Birliyinin Satınalmalar qrupunun rəhbəri cənab Namiq Aslanova,

Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin, nun, nın) “SOCAR”ın “Azneft” İstehsalat Birliyi tərəfindən “Ventilyasiya avadanlıqlar”ın satın alınması ilə əlaqədar elan edilmiş 11004-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: _____
- Əlaqələndirici şəxsin vəzifəsi: _____
- Telefon nömrəsi: _____
- Faks nömrəsi: _____
- Elektron ünvan: _____

Qoşma:

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.*

(səlahiyyətli şəxsin A.A.S)

(səlahiyyətli şəxsin imzası)

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

S/s	Avadanlığın adı	Tipi və markası	Ölçü vahidi	Miqdarı
Ventilyasiya avadanlıqları				
1	Partlayışdan müdafiəli hava vurucu aqreqat L=1418m ³ / saat, 360 Pa DKEX250-4 a)Havanın vurulması üçün ventilyator (N=0,90 kVt; n=1355 döv/dəq), 380 V ;Partlayışdan müühafizəli	ГОСТ № ПОСС.СЕ.МЛ14.В00090 V4	dəst	2
2	Partlayışdan müdafiəli hava sorucu aqreqat L=306m ³ / saat, 300 Pa DKEX225-4 a)Havanın vurulması üçün ventilyator (N=0,49 kVt; n=1305 döv/dəq), 380 V ;Partlayışdan müühafizəli	ГОСТ № ПОСС.СЕ.МЛ14.В00090 SV2	dəst	2
3	Sovurma şkafı üçün aliminium xəlitəsindən olan sorucu aqreqat L=1650m ³ /saat, 100 Pa BL4-70-3,15I1-01A a)Havanın vurulması üçün ventilyator N=2,2 kVt; n=2850 döv/dəq, 380 V ;Partlayışdan müühafizəli b) Dk=Dн elektrik mühərriki B80B2 c) vibroizolyator D038 n=4əd	TU4861-024-39905504-98 SV4	dəst	1
4	Alüminium ərintilərdən olan radial hava vurucu aqreqat L=2651m ³ /saat, 800-880 Pa ПР270° BP 280-46B -3,15 a)Havanın vurulması üçün ventilyator (N=1,5 kVt; n=1400 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИР80B4 c) vibroizolyator D038 n=4əd	TU4861-001-85589750 V5	dəst	8
5	Qarışıq metaldan olan oxlu ventilyator L=720m ³ /saat, 37-23 Pa ПР270° B-06-300P-2,5 a)Havanın vurulması üçün ventilyator(N=0,37 kVt; n=1500 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИМ63B4	TU4861-002-85589750 SV8	dəst	8
6	Qarışıq metaldan olan oxlu ventilyator L=2103m ³ /saat, 410-110 Pa ПР270° B-06-300P-4 a)Havanın vurulması üçün ventilyator(N=0,75 kVt; n=3000 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИР71A2	TU4861-002-85589750 SV9	dəst	2
7	Qarışıq metaldan olan radial hava vurucu ventilyator L=4000m ³ /saat,860-1150 Pa ПР270° BP 280-46B -5 a)Havanın vurulması üçün ventilyator (N=5,5 kVt; n=970 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИР132S6 c) vibroizolyator D040 n=4əd	TU4861-001-85589750 V7-V8	dəst	6
8	Qarışıq metaldan olan oxlu ventilyator L=4000m ³ /saat, 130-62 Pa ПР270° B-06-300P-5 a) Havanın vurulması üçün ventilyator (N=0,55 kVt; n=1500 döv/dəq), 380 V, Qapalı	TU4861-002-85589750 SV10- SV11	dəst	6

	b) Dk=Dн elektrik mühərriki АИМ71А4			
9	Tozlu mühit üçün olan radial ventilyator L=2820m³/saat B-ЦП7-40 №5 a) Havanın vurulması üçün ventilyator (N=5,5 kVt; n=1810 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИР112М4 c) vibroizolyator D042 n=6əd	TU4861-147-05135578-2013 A1	dəst	2
10	ЦН-11-630 tipli siklonun bunker və cəftə ilə birlikdə quraşdırılması, L2820m³/s H2870mm	Серия 5.904-26 Сертификат ГОСТ ISO-9001	ədəd	2
11	Qarışıq metaldan olan oxlu ventilyator L=967m³/saat, 64-37 Pa ПР270° B-06-300P-3,15 a) Havanın vurulması üçün ventilyator (N=0,55 kVt; n=1500 döv/dəq), 380 V, Qapalı b) Dk=Dн elektrik mühərriki АИР71А4	TU4861-002-85589750 QS3	dəst	1
12	Partlayış müdafiəli əks klapan 1000x1000mm L=200mm	AZE104-01 сер.5.904-58	ədəd	4
13	Partlayış müdafiəli əks klapan 900x900mm	AZE104-01 сер.5.904-58	ədəd	2
14	Partlayış müdafiəli əks klapan F450	AZE104-01 сер.5.904-58	ədəd	6
15	Partlayış müdafiəli əks klapan F160	AZE104-01 сер.5.904-58	ədəd	2